



Azərbaycan Respublikası
Təhsil Nazirliyi
BAKİ DÖVLƏT UNIVERSİTETİ
ƏMR R-120
14 noyabr 2011

**Məzmunu: Universitətdaxili «50+50» qrant
proqramının həyata keçirilməsi haqqında**

Rektorun 09.06.2009-cu il tarixli R-48 sayılı əmrini nəzərə alaraq BDU-nun professor-müəllim heyətinin, əməkdaşların, aspirant, magistrant və tələbələrin elm və təhsildə əldə etdikləri nailiyyətləri inkişaf etdirmək və Universitətdaxili «50+50» qrant proqramını 2011-2012-ci illər ərzində həyata keçirmək məqsədi ilə

ƏMR EDİRƏM:

Universitətdaxili «50+50» qrant proqramı üzrə adları aşağıda göstərilən 16 nəfər professor-müəllim heyətinə (əməkdaşlara), 12 nəfər gənc (35 yaşadək) professor-müəllim heyətinə (əməkdaşlara), 11 nəfər dissertant və magistranta, 12 nəfər tələbəyə 2011-ci ilin oktyabr ayının 1-dən 2012-ci ilin iyun ayının 30-dək 9 ay müddətinə fərdi qrantlar ayrılısın:

§1. PROFESSOR-MÜƏLLİM HEYƏTİ (ƏMƏKDAŞLAR):

1	Namazov Faiq Mirzəli oğlu	Mexanika-riyaziyyat fakültəsinin “Riyaziyyat və onun tədrisi metodikası” kafedrasının dosenti “Uzun dalğaların qeyrixətti tənlikləri üçün çoxölçülü qarışıq məsələnin tədqiqi” mövzusunda layihəsinə görə;
2	Əliyev Araz Rafiq oğlu	Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Tətbiqi riyaziyyat” kafedrasının professoru “Təkrarlanan xarakteristikalı operator-diferensial tənliklərin həll olunmasına dair” mövzusunda layihəsinə görə;
3	Əhmədov Azər İnşalla oğlu	Fizika fakültəsinin “Nəzəri fizika” kafedrasının dosenti “Holoqrafik kvant xromodinamikasında yüksək tvist effektləri və renormalonlar” mövzusunda layihəsinə görə;
4	Əkbərov Elçin Oqtay oğlu	Kimya fakültəsinin “Yüksək molekul birləşmələr kimyası” kafedrasının “Metalkompleks katalizatorları” ETL-nin böyük elmi işçi, k.e.d. “Bitki tullantılarından alınmış sorbentlə mis (II) ionlarının sulu məhluldan adsorbsiyası” mövzusunda layihəsinə görə;
5	Xəlilov Rövşən İbrahimxəlil oğlu	Biologiya fakültəsinin “Biofizika və molekulyar biologiya” kafedrasının professoru “Maqnit nanohissəciklərin sintezi və radioaktiv çirklənmənin bu prosesə təsiri” mövzusunda layihəsinə görə;
6	Axundova Ellada Mirəli qızı	Biologiya fakültəsinin “Genetika və təkamül təlimi” kafedrasının professoru “Azərbaycanda yayılmış çovdar sort və formalarının genetik müxtəlifliyinin sekalinkodlaşdıran lokuslar əsasında öyrənilməsi” mövzusunda layihəsinə görə;

7	Mehbaliyev Mehman Mōhūbbət ođlu	Cođrafiya fakūltəsinin “Geodeziya və kartografiya” kafedrasının dosenti, “CİS texnologiyasının tətbiqi ilə Bōyūk Qafqazın şimal-şərq yamacının 1:200000 miqyaslı rekreasiya ehtiyatlar xəritəsinin tətbiqi” mövzusunda layihəsinə görə;
8	Ramazanov Vaqif Gūlmurad ođlu	Geologiya fakūltəsinin “Faydalı qazıntılar” kafedrasının professoru “Mis-porfir filiz-maqmatik sistemləri və onların qızılılığı” mövzusunda layihəsinə görə;
9	Gūləliyeva Afət Ađabala qızı	Beynəlxalq münasibətlər və iqtisadiyyat fakūltəsinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, siyasi elmlər namizədi, “Müasir beynəlxalq münasibətlərdə İslam “kollektiv oyunçu” kimi” mövzusunda layihəsinə görə;
10	Məmmədova Şəlalə Rafiq qızı	Tarix fakūltəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və tarixin tədrisi metodikası kafedrasının dosenti, “Azərbaycan iki müstəqillik dövründə” mövzusunda layihəsinə görə;
11	Xələfova Sevda Abasqulu qızı	Kitabxanacılıq-informasiya fakūltəsinin “Kitabxana resursları və informasiya axtarış sistemləri” kafedrasının müəllimi, t.e.n., “Kitabxanalarda kataloqlaşdırma işinin təkamülünün tədqiqi” mövzusunda layihəsinə görə;
12	Ađayeva Mənsurə Tiflis qızı	Filologiya fakūltəsinin “İngilis dili” kafedrasının müəllimi “U. Folkner Azərbaycan dilində” mövzusunda layihəsinə görə;
13	Qasımova Mehriban Sultan qızı	İlahiyyat fakūltəsinin “İslam elmləri” kafedrasının müəllimi, i.f.d. “İslam fəlsəfəsində Məhəmməd İqbal düşüncəsi və sosial-mədəni reformlar mövzusunda layihəsinə görə;
14	Əhmədov Nəsir Abbas ođlu	Jurnalistika fakūltəsinin “Beynəlxalq jurnalistika” kafedrasının professoru “Xarici ölkələrə yayımın nəzəri problemləri” mövzusunda layihəsinə görə;
15	Niftiyev Ađaddin Aslan ođlu	Tətbiqi Riyaziyyat ETİ-nin “İqtisadi sistemlərin riyazi modelləşdirilməsi” şöbəsinin müdiri “Qeyri-müəyyənliklərlə bağlı sistemlərin optimal idarə edilməsi” mövzusunda layihəsinə görə;
16	Cəfərov Rauf Qədir ođlu	Fizika problemləri ETİ-nin “Yüksək enerjilər fizikası” qrupun baş elmi işçi “Dörd-kvarklı qarşılıqlı təsir modellərində səpilmə amplitudu üçün Bete-Solpiter tənliklərinin həlli vasitəsilə Redce trayektoriyalarının generasiyası” mövzusunda layihəsinə görə;

Ş2. GƏNC (35 YAŞADƏK) PROFESSOR-MÜƏLLİM HEYƏTİ (ƏMƏKDAŞLAR):

1	Şükürov Aydın Şükür ođlu	Mexanika-riyaziyyat fakūltəsinin “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının müəllimi “Diferensial operatorlar üçün spektral məsələlər, müəyyən sistemlərin bazislik xassələrinin tədqiqi və operatorlar nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda layihəsinə görə;
2	Öməröva Səbinə Novruz qızı	Biologiya fakūltəsinin “Biokimya və biotexnologiya” kafedrasının müəlliməsi “NADP-asılı izositratdehidrogenazanın alma meyvələrinin maddələr mübadiləsində rolu” mövzusunda layihəsinə görə;
3	Əliyeva Sevinc Qərib qızı	Fizika fakūltəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının laborantı “Ađır Xe ionları ilə şüalandırılmış polimerlərin (polipropilen (PP) və polivinilidenftorid (PVDF)) matrislərində yeni nanokompozit materialların alınması və onların tədqiqi” mövzusunda görə;
4	Xəlilov Əli Nəriman ođlu	Kimya fakūltəsinin “Üzvi kimya” kafedrasının «Zərif üzvi sintez» ETL-in elmi işçisi “Tərkibində fəza çətin fenol fraqmenti

		saxlayan 1,2-aminspirtlərin sintezi” mövzusunda layihəsinə görə;
5	Kərimli Ülkər İbrahim qızı	Geologiya fakültəsinin “Faydalı qazıntılar” kafedrasının müəllimi “Pyəzbaşı qızıl yatağının geoloji-genetik modelinin qurulması” mövzusunda layihəsinə görə;
6	Qarayev Səfa Pənah oğlu	Filologiya fakültəsinin tyutoru “Azərbaycan mif mətnlərində dünyanın yaradılışı modeli” mövzusunda layihəsinə görə;
7	Məmmədova Aynurə Məmməd qızı	Tarix fakültəsinin Slavyan ölkələri tarixi kafedrasının baş laborantı, “XIX əsrin birinci yarısında carizmin Azərbaycanda iqtisadi siyasəti” mövzusunda layihəsinə görə
8	Əliyev Vüqar Zifər oğlu	Jurnalistika fakültəsinin “Beynəlxalq jurnalistika” kafedrasının müəllimi “Müasir dövrdə informasiya müharibəsi və Azərbaycanın informasiya məkanı” mövzusunda layihəsinə görə;
9	Şəfizadə Elnurə Rafiq qızı	Tətbiqi Riyaziyyat ETİ-nin “Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər” şöbəsinin kiçik elmi işçisi “Ərzaq təhlükəsizliyinin təmin edilməsində istehlakın daxili istehsal hesabına ödənilməsi problemləri” mövzusunda layihəsinə görə;
10	İsmayılova Nigar Nürəddin qızı	Kitabxanaçılıq-informasiya fakültəsinin “Kitabxanaşünaslıq” kafedrasının müəllimi “Tarix və onun problemləri”, “Folklorşünaslıq məsələləri”, “İlahiyyat fakültəsinin Elmi Məcmuəsi” və “Xəzəryanı ölkələri Universitetlərin Assosiasiyasının “Təbii Resurslar” jurnallarının elektron versiyasının yaradılması və BDU-nun saytında yerləşdirilməsi (2009-2010-cu illər) mövzusunda layihəsinə görə;
11	Məmmədova Sevda İsrafil qızı	Kitabxanaçılıq-informasiya fakültəsinin “Kitabxanaların kompüterləşdirilməsi” ETL-nin elmi işçisi, “Kitabxanaçılıq-informasiya fakültəsində tədris olunan “Kitabxanaların kompüterləşdirilməsinin əsasları” fənni üzrə multimedia öyrədici sistemin yaradılması” mövzusunda layihəsinə görə;
12	Tahirova Adilə İslam qızı	İlahiyyat fakültəsinin “İslam elmləri” kafedrasının müəllimi, i.f.d., “İslam kəlamında qəza və qədr məsələsi” mövzusunda layihəsinə görə;

§3. DİSSERTANT VƏ MAGİSTRANTLAR:

1	Qasımova Nərgiz Ələkbər qızı	Mexanika riyaziyyat fakültəsinin “Diferensial və inteqral tənliklər” kafedrasının dissertantı “Sonlu oblastda çoxölçülü hiperbolo-parabolik tənliklər sistemi üçün tərs sərhəd məsələsi” mövzusunda layihəsinə görə;
2	Nağıyeva Sevinc Kamran qızı	Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Riyazi Kibernetika” kafedrasının II kurs magistrantı, “Çoxməhdudiyətli qismən Bul programlaşdırılması məsələsinin suboptimal həllinin tapılması alqoritmi” mövzusunda layihəsinə görə;
3	Abdullayeva Aynur Rəfael qızı	Fizika fakültəsinin II kurs maqistrant «Metal nanohissəciklərin bitki hüceyrələrinin plazmatik membranının elektrik parametrlərinə təsiri» mövzusunda layihəsinə görə;
4	Sadiqova Arzu Zabit qızı	Kimya fakültəsinin “Üzvi kimya” kafedrasının magistrantı “ α -Amin turşuların Biginelli reaksiyasında xiral üzvi katalizatorlar kimi tətbiqi” mövzusunda layihəsinə görə;
5	Ağayeva Nərgiz Cəmaləddin qızı	Biologiya fakültəsinin “Biofizika və molekulyar biologiya” kafedrasının magistrantı “Nanohissəciklərin bitki hüceyrələrinin plazmatik membranında aktiv ion daşınmasına təsirinə tədqiqi”

		mövzusunda layihəsinə görə;
6	Bəhmənova Fidan Nəriman qızı	Ekologiya və torpaqsünaslıq fakültəsinin “Ekoloji kimya” kafedrasının “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” ETL-nin dissertantı “Uranın (VI) sorbsion-spektrifotometrik təyinat metodikalarının işlənməsi” mövzusunda layihəsinə görə;
7	Əliyarlı Nigar Əliyar qızı	Geologiya fakültəsinin “Kristalloqrafiya, mineralogiya və geokimya” kafedrasının magistrantı “Amfibolların (Daşkəsən) quruluş tipomorfizmi və kristallokimyası” mövzusunda layihəsinə görə;
8	Süleyman Turxan Raqif oğlu	Beynəlxalq münasibətlər fakültəsinin “Beynəlxalq münasibətlər” kafedrasının magistrantı, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda yanaşmalar və taktiki üsullar” mövzusunda layihəsinə görə;
9	Mövlayev Seymur Aydın oğlu	Tarix fakültəsinin Türk və Qafqaz xalqları tarixi kafedrasının “Qafqazsünaslıq” ixtisası üzrə magistrantı, “XX əsrin sonu – XXI əvvəllərində Azərbaycan Respublikasının xarici siyasətində neft strategiyası” mövzusunda layihəsinə görə;
10	Ağayeva Lalə Vidadi qızı	Kitabxanaçılıq-informasiya fakültəsinin “Kitabxanasünaslıq” kafedrasının magistrantı, “BDU-nun Elmi Kitabxanasında “Avtomatlaşmış biblioqrafik yazı və elektron sənəd mübadiləsi xidmətinin tətbiqi” mövzusunda layihəsinə görə;
11	Vəlimətov Tural Dünyaməddin oğlu	Jurnalistika fakültəsinin magistrantı “Azərbaycanda yaşayan milli azlıqların mətbuatı və Azərbaycan jurnalistikası” mövzusunda layihəsinə görə;

§ 4. TƏLƏBƏLƏR:

1	Bilalzadə Pərvin Nəriman qızı	Mexanika-riyaziyyat fakültəsinin IV kurs, 450-ci qrup tələbəsi, “Sonlu fəzalarda operator dəstələrin rezolventası haqqında” mövzusunda layihəsinə görə;
2	Qarazadə İsmayıl Məcid oğlu	Kimya fakültəsinin IV kurs tələbəsi, TK-015 “Alkenilfenollar əsasında neftçixarmada yaranan aqressiv turş mühitlərdə yeni korroziya inhibitorlarının alınması və tədqiqi” mövzusunda layihəsinə görə;
3	İbrahimova Elvira Faiq qızı	Biologiya fakültəsinin IV kurs tələbəsi, “Ozon mühitində müxtəlif müddətdə saxlanılmış buğda dənələrində antioksidantların antimitoqen aktivliyi” mövzusunda layihəsinə görə;
4	Məmmədov Elşad Malik oğlu	Geologiya fakültəsinin IV kurs tələbəsi, “Zəlzələnin hazırlıq dövrü mühitin elastiki və elektrik parametrlərinin dinamikası” mövzusunda layihəsinə görə;
5	Bayramova Gülnar Ədalət qızı	Coğrafiya fakültəsinin IV kurs tələbəsi (940 qr.), “Azərbaycanın Ermənistan Respublikası tərəfindən işğal olunmuş rayonlarının təbii şəraitinin xəritə geoinformasiya modellərinin yaradılması (Kəlbəcər rayonun nümunəsində)” mövzusunda layihəsinə görə;
6	İsmayılova Təranə Mayıl qızı	Coğrafiya fakültəsinin IV kurs tələbəsi (940 qr.), “Böyük Qafqazın cənub yamacının təbii şəraitinin turizm məqsədi üçün xəritə geoinformasiya modelinin yaradılması (Qax rayonun nümunəsində) mövzusunda layihəsinə görə;
7	Nurməmmədova Dünyaxanım Nurməmməd qızı	Coğrafiya fakültəsinin IV kurs tələbəsi (938 qr.), “Azərbaycanda təbii fəlakətlərin formalaşması və onların yaratdığı ekoloji problemlərə dair geoinformasiya modellərinin yaradılması”

		mövzusunda layihəsinə görə;
8	İsazadə Aysel Hicran qızı	Tarix fakültəsinin III kurs (qr.004) tələbəsi, “Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti məsələləri Bakı Dövlət Universitetinin tədqiqatçı-alimlərinin əsərlərində” mövzusunda layihəsinə görə;
9	Məhəmmədli Daşqın Heydər oğlu	Kitabxanaçılıq-informasiya fakültəsinin III kurs tələbəsi (1426 qrup) “BDU-nun Elmi kitabxanasından istifadə prosesinin elektron istifadəçi kartı (ştrix kod texnologiyası) vasitəsilə həyata keçirilməsi” mövzusunda layihəsinə görə;
10	Rzali Günay Şərafəddin qızı	Filologiya fakültəsinin II kurs tələbəsi “Azərbaycan sehirli nağıllarında əfsanəvi quşlar” mövzusunda layihəsinə görə;
11	Əlisgəndərli Cavid Sabir oğlu	Beynəlxalq hüquq və iqtisadiyyat fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə III kurs (qr.BM-102) tələbəsi, “1991–2011-ci illərdə Azərbaycan diplomatiyasının əsas istiqamətləri” mövzusunda layihəsinə görə;
12	Orucov Emin Taleh oğlu	İlahiyyat fakültəsinin IV kurs tələbəsi, “Bakı Dövlət Universitetində tədris olunan Azərbaycan Respublikasının hüquq sistematiyası və beynəlxalq hüquq sistemləri ilə İslam hüququnun qarşılıqlı və müqayisəli təsviri” mövzusunda layihəsinə görə.

ƏSAS: Rektorun 09.06.2009-cu il tarixli R-48 sayılı əmri, Tədrisin təşkili və təlim texnologiyaları üzrə və Elm və innovasiyalar üzrə prorektorların dərkənarları ilə Rektorun 17.06.2009-cu il tarixli R-51 sayılı əmri ilə yaradılmış komissiyanın protokolu və BDU Elmi Şurasının 13 iyul 2011-ci il tarixli 20 sayılı iclas protokolundan çıxarış.

REKTOR

akademik A.M.MƏHƏRRƏMOV